

# Unudulmaz sənətkar



**İlahi, nə möcüzeli səslər var  
idi bu dünyada. Elə bil qəfil gül-  
ləyə tuş gəldi o səslər... Həsə-  
nağa Salayevin, Aydın Qara-  
dağının, Hamlet Xanızadənin,  
Səməndər Rzayevin, Şahmar  
Ələkbərovun, Həsən Əblucun  
bənzərsiz, sehirli səsləri...**

Qüruba doğru uçub gedən o dur-  
na qatarından ayrı düşmüdü, qərib-  
səmişdi, təkənmişdi, sıñixmişdi Da-  
vudun payız yarpaqları kimi saral-  
mış səsi. 30 il radio dalğalarından,  
televiziya ekranlarından eşitdiyimiz  
o doğma səs bütün əzəmetiylə, seh-  
riyle, rəngləriylə yaddaşımıza ilişib  
qalmışdı.

90-ci illərin təlatümlərini, həy-  
canlarını, ağrı-acılarını öz səsində,  
nəfəsində qardaş Türkiyəyə aparan  
Davud Əhmədov sədaqətli ömrü-  
gün dostu Xalidə xanımla Azərbay-  
canın haqq səsini uca tribunalardan  
dünyaya bəyan etmişdi.

Yerə, göyə, bu dünyaya üsyan  
eləyən Davudun oxuduğu Azərbay-  
can ünvanlı şeirləri od-alov kimi  
ürəkləri qarsırdı. Əlinə götürürdün,  
əlin, dilynə götürürdün dilin yanındı.

Zahirən sakit, düşüncəli, göylər  
kimi fikirli görünən Davud Vəliəhd  
oğlunun içində əslində tufanlar, qa-  
sırğalar yatırdı.

Yaşının bu çağında təkənmişdi  
elə bil. "Dörd yanını su oymuş sal  
qaya" kimi dözüb dayanmışdı.

Neçə illərdən bəri tanıdığım Da-  
vud müəllim qanadlı Azərbaycan, təpədən dırnağacan insanlıq simvolu,  
bəşər övladı idı. Yumşaq, həlim,  
ufaçıq təbiəti ilə, xeyirxah əməlləri,  
nur, işiq dolu üreyi ilə könüllərdə  
taxt-tac qurmuşdu. Oğlu Vəliəhdə  
yazdığı şeirdə deyirdi:

*Ayağını torpağa möhkəm bas,  
möhkəm dayan,  
Həyat özü qoy sənə həmişə  
olsun həyan.  
Sevinənlə sevin, gül, yanan üçün  
sən də yan,  
Düçər olma fəleyin əzablarına,  
oğlum!*

Fəleyin əzablarına düçər olan  
Davud müəllim "dərdin, kədərin,  
əzabin özündən belə balalarına,  
doğmalarına, dostlarına xoşbəxtlik  
yaratmaq" istəyirdi.

Onun səmimiyyəti də, sevgisi də  
iri, dəniz gözlərindən çağlayırdı. Ai-  
ləsinə, dostlarına, doğmalarına bağlı  
lı olan Davud müəllimin göynərtili bir  
ana həsrəti vardi:

*Davudam, qurbanam her kəlməsinə,  
Uşaq tək siğinim qoy sinəsinə.  
Ana nəfəsinə, ana səsinə,  
Ana baxışına ehtiyacım var.*

Səsdən uzaq düşəndən sözə si-  
ğinmişdi Davud müəllim. Söz elə bil  
balasıydı. Başını sözün yamacına  
söykəyib bu "gəlimli, gedimli, son  
ucu ölümlü dünya"nın gərdişini fikir-  
ləşirdi.

İntellekti, əsl ziyanlığı, kübarlığı ilə  
seçilən Vəliəhd oğlu genç diktörler,  
aktyorlar nəslü üçün əsl məktəb idi.

O özü də böyük məktəb keçmiş-  
di. Teatr İnstitutunun aktyorluq fa-  
kültəsini bitirmiş, Akademik Milli  
Dram Teatrına təyinat almışdı. Am-  
ma Azərbaycan Dövlət Televiziya  
və Radio Verilişləri Komitəsinin səd-  
ri, gözəl insan, istedadlı şair Teymur  
Elçinin təkidi ilə diktörluq yolunu  
seçmişdi.

Yüksək nitq mədəniyyəti, yara-  
şılıq boy-buxunu, gözəl siması, səli-  
qəli geyimi, ələxus xeyirxahlığı, nə-  
cibliyi Davud Əhmədovu hamının  
sevimlisi etmişdi.

Onun sözünün siqlətini, çekisini,  
təlqin gücünü tamaşaçının, dinləyici-  
nin üz-gözündən, mimikasından  
duymaq olurdu. Davud müəllim sö-  
zü sonalaması, ona naxış vurmağı,  
ən ince, zərif, açılmamış qatlara em-  
məyi bacarırdı. Heç kəsə əyilməyen  
bu qeyri-adı insan barlı budaq kimi  
təkcə ana torpağa əyilirdi. Vətən  
onun udduğu nəfəs idi.

Söz adamlıdı, içi dopdoluydu.  
Daxili zənginliyinin işığı, nuru üz-gö-  
zündə əks olunurdu.

Mən bir yazımda yazmışdım:  
"İstedadlı adamlar barlı ağac kimidi.  
Barınanları çox olar, qolları arasında  
dünya uyuyar, ciyində quşlar yuva  
qurar, başında ildirimlər çaxar. Və  
çox vaxt halal haqlarını almazlar".

Davud müəllim də halal haqqını al-  
mamışdı. Yox, bunu yanlış dedim,  
onun halal haqqı milyonlarla tama-  
şaçının, dinleyicinin bitib-tükənmə-  
yen sevgisiydi. O sevgini Davud  
müəllim hełə gənclik illərindən qazanmışdı.  
Mən burda "qazanmışdı"  
sözünü xüsusi vurğulayıram. Çünkü  
Davud müəllim xalq məhəbbətini  
həqiqətən alın təri ilə qazanmışdı.

Ədalətsizliyə, haqsızlığa, şərəf-  
sizliyə üsyan edən Davud Vəliəhd  
oğlu bircə şeydən ötrü darixirdi,  
bağrı çatlayırdı,—Şuşanın azad olu-  
nacağı günü görseydim,—deyirdi.  
Bəli, Qarabağ uğrunda sözüyle, sə-  
siyələ savaşanlardan biri də Azə-  
rbaycan Televiziyasının diktoru, adı  
böyük hərflərlə yazılıacaq DAVUD  
ƏHMƏDOV olmuşdu.

Qardaş Türkiyənin Televiziya ka-  
nallarındaki çıxışlarıyla dünyanın kar  
qulaqlarına qəfəsdə yaralı şir kimi  
çırınan xalqının haqq deyən səsini,  
dərdlərini bağırmışdı.

Noyabrın 2-də qüdrətli sənətkar-  
ımız, mərhum diktörümüz Davud  
Əhmədovun ölümündən 40 gün ke-  
çir.

Ömür-gün dostu Xalidə xanım  
gözləri dolmuş halda: "Davudu 100  
yaşında mikrofon qarşısında görmə-  
yi arzulayırdım. Bu, bəlkə də dünyanın  
ən təsirli səhnəsi, Davudunsa ən  
gözəl, unudulmaz çıxışı ola bilərdi", -  
deyir.

Heyif sənə, həmişə cavan, həmi-  
şə sevilən, səsiyələ, sözüyle ürəklər-  
də yaşıyan dəniz gözlü oğlan!